

# DÜNYA BİR PƏNCƏRƏDİR

Görünən adamın xatırəsinə elegik piçültlər

Nə qədər yazaq, nə qədər söz çevirək, yeno  
son naticədə xalqın dediyinə, bizdən əvvəlki in-  
sanların sözüne qayıdlıq.

Görkəmlı içümai-siyasi xadim Tağı Əhmədovun ölüm xəbəri çoxlarına, elə mənə də  
qəlbimi xısan, ruhuma kövrəklik qatan bir kə-  
dər gotirdi. Harada olsa, Tağı Əhmədov görün-  
ən idi. Bütün heyatını mosul işlərə, mötə-  
ber vəzifelərə keçirərə də, həyat onu ütüləyə  
bilməmişdi. Birçə onu deyirəm ki, Tağı müəllim  
ömrünün axırınan orijinal olaraq qaldı.  
Düşünürəm ki, orijinallığı, müstəqilliyi, qorx-  
mazlığı qoruyan, gözü qıpışlıq sorhərlorino  
yaxın buraxmayan insan elə bizim arzuladığımız  
obrazdır. Haracan desən, somimi idi. Qə-  
tiyyen sözü tələb olunan ahəngindən aşağı  
salmışdı. Görünür, onun sortlik, bəlkə bir az  
da zahirən qabaklı kimi görünən torzi çox vaxt  
mühəbisələrə sobəb olurdu. Aneq o, sözünün  
necə başa düşülcəyinin forqlıqindən olurdu.  
Ona görə ki, monanı açıq, qabarlı şəkildə qar-  
ışındakına qatdırmaq töbötündən gələn heç  
bir maneə yox idi.

Əvvəller elə bildirdim ki, Tağı Əhmədov  
kimi adamlar kövrlə bilməz, heç yumşaq da  
danışa bilməz. Bir-iki todbirdə adamlar arasınd-  
a məni görən kimi əli ilə yaxına çağırıb. Bir  
az aralı dayanılaşmam, ləq qolumnundutub özü-  
nə səri çökib. Kövrəklik dedim... Cavidin xatır  
günü idi. Məni do yeno yanına çağırmış-  
dı. Turan xanımından, Ərtəogruldan səhbət daha  
ağrılı keçirdi. Çıxış edənlorın nitqi bu ağrını  
nə dərəcədə qatdırıb-qatdırıbmamağının forqlıq-  
ində deyildi. Amma özü kövrəlməmişdi və hiss  
edirdim ki, o, Ərtəogrulun taleyinə kövrəril.

Bir dəfə Məlli Dram Teatrında bir tam-  
şanın premyerasına yığılmışdı. Bir də  
gördüm ki, tamadıǵım bi şəxs məni konara  
çəkdi. "Tağı müəllim soni gözköyir", - dedi.  
Getdim, baş rejissorun kabinetində id. Deyə-  
sən, fasile idi. Az müddətən kifayət qədər  
məşhur olan adamların arasında roğbetini elo  
incəliklə və həm də gizlətməden bildirdi ki,  
hər kesin diqqətinə colb elədi. Haqqında xoş  
sözlər dedi; guya ki, mon çox istedadlıyam,  
yورulmadan yazarım və çox ilhamlı şairəm.  
Etiraf edim ki, görkəmlı inceşənət adamlarının  
arasında Tağı müəllimin dilindən səslənən bu  
sözlər teşhis qalmadı. O az müddətli görüş-  
dən sonra orada məni görüb tanıyanlarla son-  
ralar aramızda isti salam-kelamlar yarandı.

Tağı müəllim şairlik iddiası olmayan şair  
idi. Ədebi toxellüsündə də "Sadiq" ünvanı ki-  
mi seçmişdi. Beli Tağı Sadıq vətənənə, xalqına,  
ən başlıcası, insanlığa sadıq idi. Cavidü-  
məşliqlə məşğul olanların hamisəna birmənəli-

olaraq qayğı göstərirdi. Kimə, necə, nə qədər  
- deyə bilmərəm.

Bir etirafım da var: "Niyo bir kitabını da  
götürmirsən çap etdirdim" - bu da Tağı Sadiqin  
sözü idi. Beləcio, "Araz ağrısı" kitabının  
maketini və diskini aparıb iş yerində birinci  
mətbəbdəki mühafizəçiyə verdim. Və natiqə-  
ni intizərlər gözləmədim. Elə biki, unudacağın-  
ı, yaddan çıxarıcağımı fikirləşirdim. Amma  
yox. Şəxsiyyətlər heç nəyi unutmur.

Tağı Əhmədovda - Tağı Sadiqə bir mono-  
vi toxluq vardi. O ınsanları yox, ümumiyyət-  
lə, həyata yuxarıdan aşağı baxırdı. Bir dəfə  
"3d" verilişində aparıcı (adını çəkmirəm) "Si-  
zə metro Tağı deyirlər, bu sizi narahat etmir  
ki" suallını vermişdi.

"Niyo narahat olmalyam? İşimlə, ixtisa-  
simla, omili fəaliyyətimlə bağlı addır. Burada  
pis nə var ki?" - bəli, Tağı Əhmədov belo  
tomkin sahibi idi. Cırmaqlamağa, işlişməyə  
və xartanlara işno ucuna da imkan verməzdi.

Xoloflini yaxşı suyu olur - bunu da bir do-  
fə Tağı müəllim dedi. Sanki ayagının altından  
yer qaçı: "O, Xoloflini haradan görüb, hansı  
sudan danışır?" - təcəcübümüz hiss edib "Araz  
qırğındakı domırıl stansiyasındakı vağzalın  
qabağındakı sudan danışırıam" - dedi. Bəli, axı  
Tağı naxçıvanlı idi, şahbuzlu idı. Tipik naxçı-  
vanlıq, istiqanlı şahbuzluluq onun xarakterinə  
hopinmişdi. Və özü danışdığca xeyalim 70-80-  
ci illərə getdi. Naxçıvan qatarı ilə gedənlər bi-  
zin vağzalda düşüb gozrin, dağlardan süzülüb  
gələn sudan içir. Diri dağlarının azəmətinə,  
sərhədin içincə çəgəlib gedən Araza, vadide-  
ki bağ-bağata baxıb "buralar asl connatdır" de-  
yordılar. İndi mən aydın oldu ki, bizim yerləri  
rəsisi connot hesab edənlərden biri da Tağı müəllim  
olub. Yuxarıda deməşim axı, el sözü daha  
mötəbədir. Daha gedib başqa yaxşısını xartan-  
laşına da yer qalmır. Bu pəncərənən üstündən  
Tağı müəllim dənə baxıb, getdi. Amma elə-  
bələ baxmadı. Şöhrətinin, ince-kövrək seirlerini-  
nin, ən başlıcası, humanizminin, insanlığının  
pəncərəsindən baxıb getdi.

Ədebi-bədii kitablari, mütəxəssis yazıları,  
rəsmi dövlət təltifləri ilə heç vaxt unudulma-  
yacaq. Yaddaşlarda bütün şəxsiyyət kimi, açıq  
danışmağı bacaran xarakter sahibi kimi qala-  
caq. Neyləmək olar, dünya bir pəncərədir.  
Hər gələn baxıb gedər. Amma bu baxıb ged-  
ənlərin çoxu görünməz, görünmədiyi üçün  
de yaddaşda qalmaz.

Tağı Əhmədov görünən insan idi.

**Əli Rza XƏLƏFLİ**

23.10.2024